

MİKROSAHİBKARLIQ SUBYEKTLƏRİNĐƏ VERGİ

2018-ci ilin dekabr ayının 21-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 556 sayılı qərarı ilə sahibkarlıq subyektlərinin bölgüsü meyarlarını təsdiq edib. Əvvəlki bölgü meyarından fərqli olaraq hazırda sahibkarlıq subyektləri dörd kateqoriyaya (mikro, kiçik, orta və iri) bölünür. Bu ildən həmin bölgüyü mikro sahibkarlıq subyekti anlayışı da daxil edilmişdir.

Təsdiq edilən yeni "Meyarlarla" əsasən illik gəlirin həcmi 200.000 manatdan az və işçilərin illik orta siyahı sayı 10 nəfərə kimi olan hüquq şəxs və ya fərdi sahibkar mikro sahibkarlıq subyektiə aid edilir.

İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dayarı, həmcinin satisdənkar galırələr aid edilir.

İşçilərin illik orta siyahı sayı hesabat ilinin bütün ayları üzrə işçilərin aylıq orta siyahı sayıları cəmləyib 12-yə bölmək yolu ilə müəyyənləşdirilir. Bu zaman işçilərin aylıq orta siyahı sayı təqvim ayının hər bir günü (bayram və istirahət günləri də daxil olmaqla) üzrə işçilərin siyahı sayılarını toplayıb həmin aydakı günlərin sayına bölməklə müəyyənləşdirilir.

Sahibkarların mikro, kiçik, orta və iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergiler Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dayıymaz qalır. Yəni, əgər 2018-ci ilin yekunlarına görə vergi ödəyicisi mikrosahibkarlıq subyektiə aid edilmişə, onda 2019-cu ildə həmin vergi ödəyicisinin müvafiq göstəricilərinin dinamikasından asılı olmayaq o, ilin sonuna kimi mikrosahibkarlıq subyekti kimi qalacaqdır.

Sahibkarların mikro, kiçik, orta və iri sahibkar kimi müəyyənləşdirilməsi üçün "işçilərin orta siyahı sayı" və "illik gəlir" meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Yəni, 2019-cu ildə mikrosahibkarlıq subyekti sayılmaq üçün 2018-ci ildə vergi ödəyicisinin illik gəliri 200.000 manatdan aşağı, işçilərin orta illik siyahı sayı isə 10 nəfərdən az olmalıdır. Əgər bu göstəricilərdən biri qeyd olunan limiti aşsa, onda vergi ödəyicisi növbəti ildə mikrosahibkarlıq subyekti hesab edilməyəcəkdir.

Hansı mikrosahibkarlıq subyekti sadələşdirilmiş vergicin öðeyicisi ola bilər?

Bu başdan qeyd edək ki, biz bu materialda öz faaliyyət növüne görə mütləq sadələşdirilmiş vergi ödəyicisi olan şəxsləri (mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vəsitiələri ilə Azərbaycan Respublikasının ərazisində səmisiş və yük daşımalarını həyata keçirən şəxslər, idman oyunları ilə əlaqadər aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər və s.) nəzərdən keçirməyəcəyik.

Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Göründüyü kimi, burada da limit 200.000 manat müəyyənləşdirilmişdir. Lakin mikrosahibkarlıq subyekti ilə sadələşdirilmiş vergi ödəyicisi arasında birləşə asılılıq yoxdur. Mikrosahibkarlıq subyektinin statusu ötən ilin yekunlarına görə müəyyənləşdirilir və növbəti ildən

bu status dayışmaz qalır. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquq isə ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi ilə müəyyənləşdirilir. Məsələn, 2018-ci ilin yekunlarına görə müəssisə mikrosahibkarlıq statusu əldə edə və 2019-cu il ərzində belə statusda qala bilər. Lakin əgər 2019-cu ilin hər hansı bir ayında ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatı aşsa, həmin şəxs sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirəcəkdir.

Malum olduğu kimi, Vergi Məgallasiına 2019-cu il yanvarın 1-dən edilmiş dəyişikliklərə bir çox mikrosahibkarlıq subyektləri sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirmişlər.

Bələ ki, 1 yanvar 2019-cu il tarixində aşağıdakı şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola biləməzərlər:

- işçi sayı 10 nəfərdən çox olan istehsal faaliyyətini həyata keçirən şəxslər;
- topdansatış ticarət faaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;
- vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslər (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Macəllənin 218.4-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla);
- qızıl, ondan hazırlanmış zərgərlik və digər məsiət məmələtlərinin, habelə almadın (emal olmuş, çəsildənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çəsildənmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər;
- xəz-dəri məmələtlərinin satışı həyata keçirən şəxslər;
- bina tikintisi faaliyyəti ilə məşğul olan və icbari siğorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisənziya tələb olunan faaliyyət növü ilə məşğul olan şəxslər.

Göründüyü kimi, bir çox mikrosahibkarlıq subyektləri 2019-cu il yanvarın 1-dən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirirler. Bələ ki, topdansatış qaydasında mal təqdim edən bütün şəxslər, hüquq şəxslərə xidmət göstərən şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola biləməzərlər. Burada qanun heç bir limit müəyyənləşdirilir. Şərt bələ qoyulur: əgər sadələşdirilmiş vergi ödəyicisi olmaq istəyirsənə, onda topdansatış qaydasında (qaimə ilə) bir mal bələ sata biləməzsən və ya hüquq şəxslər xidmət göstərilməsi barədə bir münavilə bələ bağlaya bilməzsən.

Başqa sözə desək:

- ticarət sahəsində yalnız bilavasitə əhaliyə pərakəndə satış qaydasında mal satan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilər;
- xidmət sahəsində yalnız bilavasitə əhaliyə xidmət göstərən şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilər;
- istehsalat sahəsində yalnız işçilərinin sayı 10 nəfərdən artıq olmayan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilər.

Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itmiş vergi ödəyicisi hansı vergiləri ödəməlidir?

Bəziləri sahə olaraq bələ hesab edir ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itmiş mikrosahibkarlıq subyekti mütləq ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməlidir. Bu bələ

deyildir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai işçə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cüməddələrinən göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Əgər mikrosahibkarlıq subyektinin ƏDV-yə cəlb oluna biləcək dövriyyəsi qeyd olunan limiti keçmişsə, həmin şəxs ƏDV ödəyicisi olmağa borclu deyildir (sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirsə belə). Sadəcə olaraq bu haldə mikrosahibkarlıq subyekti mənfəət vergisinin (hüquqi şəxsdirsə) və ya gəlir vergisinin (fiziki şəxsdirsə) ödəyicisi olacaqdır.

Əgər şəxs mikrosahibkarlıq subyektidirsə və sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirmişsə, bu zaman həmin şəxsə vergi tutulan mənfəətinin (hüquqi şəxsdirsə) və ya vergi tutulan gəlirinin (fiziki şəxsdirsə) 75 faizi miqdardında güzəşt verilir. Yəni, vergi qalan 25 faiz mənfəədən (vergi tutulan gəlirdən) hesablanır.